

Fonoqramların Mədəniyyət sarayı və evlərində, Zabitlər evində, klublarda və digər səhnələrdə konsertlərin, teatr, estrada, yeni il şənliyi, Novruz bayramı şənliyi, festivallar, ballar, şoular, varyete proqramlar, sirk və digər tamaşalar, moda nümayişi, təqdimatlar, konfranslar, seçkiqabağı kampaniyalar və müsabiqələr, diskotekaların, rəqs gecələrinin təşkili, idman yarışlarının açılış və bağlanış mərasimləri və xüsusi Tədbirlərin təşkili zamanı kütləvi ifasına görə ödənişin tarif dərəcələri

Fonoqramın kütləvi ifası	Ödəniş	
Tədbirlər:	Ödənişli girişdə	Ödənişsiz girişdə
KONSERTLƏR		
Estrada konserti, teatraşdırılmış konsertlər, yeni il, yolka və Novruz bayramı şənlikləri, ballar, şoular, festivallar, varyete proqramları və s.	5 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	<p>1. Dövlət və ya bələdiyyə sifarişi çərçivəsində Tədbirlər təşkil edərkən (*)</p> <p>Ödənişlər Tədbirlərin keçirilməsi üçün ayrılmış məbləğin 3%-i həcmində smetaya uyğun hesablanır. "Qarışıq" maliyyələşdirmə zamanı Tədbirlərin keçirilməsi halı baş verdikdə, Ödənişlərin həcmi həm büdcə vəsaitlərinin məbləği, həm də əlavə maliyyələşdirmə məbləğləri nəzərə alınmaqla müəyyən edilir.</p> <p>2. Dövlət və ya bələdiyyə sifarişi çərçivəsindən kənar Tədbirlər təşkil edərkən, Ödəniş aşağıdakı qaydada hesablanır:</p> <p>2.1. Tədbir təşkilatçısı ilə müqavilə əsasında ifaçıya (sənətçiyə) ödənişin ödənilməsi üçün nəzərdə tutulmuş məbləğin 7% -i həcmində;</p> <p>2.2. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə, Obyekt Sahibi ilə Tədbir təşkilatçısı arasındakı müqaviləyə əsasən Obyektin icarəsi məbləğindən 10%-i həcmində tutularaq hesablanır;</p> <p>2.3. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə və icarə müqaviləsi olmadıqda, Ödəniş Tədbirin keçirildiyi hər gün üçün aşağıdakı kimi olacaqdır:</p> <ul style="list-style-type: none"> • səsləndirilən ərazi 500 m² - 1000 m² olduqda - 1 m² üçün 2.5 AZN; • səsləndirilən ərazi 1000 m² - 2000 m² olduqda - 1 m² üçün 2 AZN; • səsləndirilən ərazi 2000 m² - 3000 m² olduqda - 1 m² üçün 1.5 AZN; • səsləndirilən ərazi 3000 m² və daha çox olduqda - 1 m² üçün 1 AZN
Kütləvi tamaşa yerlərində ifa olunan estrada və teatraşdırılmış konsert proqramı	3 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	
Xoreoqrafiya konserti	6 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	
Qarışıq vokal-xoreoqrafiya konserti	6 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	
Musiqili əsərlərin istər artist-ifaçıların, istərsə də mexaniki yazma şəklində rəqs meydançalarında və diskotekalarda ifası	3 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	5 % (ifaçılara çatacaq əmək haqqından)
XÜSUSİ TƏDBİRLƏR		
Kütləvi tamaşa yerlərində idman yarışlarının açılış və bağlanış mərasimlərinə həsr olunmuş	1 % bütün proqrama görə (biletlərin satışından əldə edilən	1. Dövlət və ya bələdiyyə sifarişi çərçivəsində Tədbirlər təşkil edərkən (*)

Tədbirlər (idmançıların iştiraki daxil olmaqla), idman yarışları və nümunəvi çıxışlar	ümumi pul yığımdan)	Ödənişlər Tədbirlərin keçirilməsi üçün ayrılmış məbləğin 3%-i həcmində smetaya uyğun hesablanır. "Qarışıq" maliyyələşdirmə zamanı Tədbirlərin keçirilməsi halı baş verdikdə, Ödənişlərin həcmi həm büdcə vəsaitlərinin məbləği, həm də əlavə maliyyələşdirmə məbləği nəzərə alınmaqla müəyyən edilir.
Moda nümayişləri, təqdimatlar, seçki kampaniyaları, müsabiqələr, konfranslar, forumlar və s. Tədbirlər	2 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	<p>2. Dövlət və ya bələdiyyə sifarişi çərçivəsindən kənar Tədbirlər təşkil edərkən, Ödəniş aşağıdakı qaydada hesablanır:</p> <p>2.1. Tədbir təşkilatçısı ilə müqavilə əsasında ifaçıya (sənətçiyə) ödənişin ödənilməsi üçün nəzərdə tutulmuş məbləğin 7% -i həcmində;</p> <p>2.2. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə, Obyekt Sahibi ilə Tədbir təşkilatçısı arasındakı müqaviləyə əsasən Obyektin icarəsi məbləğindən 10%-i həcmində tutularaq hesablanır;</p> <p>2.3. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə və icarə müqaviləsi olmadıqda, Ödəniş Tədbirin keçirildiyi hər gün üçün aşağıdakı kimi olacaqdır:</p> <ul style="list-style-type: none"> • səsəndirilən ərazi 500 m² - 1000 m² olduqda - 1 m² üçün 2.5 AZN • səsəndirilən ərazi 1000 m² - 2000 m² olduqda - 1 m² üçün 2 AZN • səsəndirilən ərazi 2000 m² - 3000 m² olduqda - 1 m² üçün 1.5 AZN • səsəndirilən ərazi 3000 m² və daha çox olduqda - 1 m² üçün 1 AZN
Karnavallar, yarmarkalar, şəhər günləri, paradlar, bayram yürüşləri və bayrametmələr və ya yaddaqalan tarixlərlə bağlı digər Tədbirlər, o cümlədən ictimai-siyasi Tədbirlər və reklam aksiyalar və açıq yerlərdə (o cümlədən mədəniyyət və istirahət parklarında və s.) digər kütləvi bayram Tədbirləri	<p>1) Dövlət və ya bələdiyyə sifarişi çərçivəsində Tədbir təşkil edərkən (*), Ödəniş smetaya uyğun olaraq Tədbirin keçirilməsi üçün ayrılmış məbləğin 3%-i həcmində tutularaq hesablanır.</p> <p>Tədbirlərin "qarışıq" maliyyələşdirmə ilə keçirildiyi halda, Ödəniş məbləği həm büdcə vəsaitinin həcmi, həm də əlavə maliyyələşdirmə məbləği nəzərə alınmaqla müəyyən edilir.</p> <p>2) Dövlət və ya bələdiyyə sifarişi çərçivəsindən kənar Tədbir təşkil edərkən, Tədbirin keçirildiyi hər gün üçün ödəniş aşağıdakı kimi olacaqdır:</p> <ul style="list-style-type: none"> • səsəndirilən ərazi 500 m² – 1000 m² olduqda - 1 m² üçün 2.5 AZN • səsəndirilən ərazi 1000 m² – 2000 m² olduqda - 1 m² üçün 2 AZN • səsəndirilən ərazi 2000 m² – 3000 m² olduqda - 1 m² üçün 1.5 AZN • səsəndirilən ərazi 3000 m² və daha çox olduqda - 1 m² üçün 1 AZN <p>3) Səsəndirilən ərazini dəqiq müəyyən etmək mümkün olmadıqda, Ödəniş Tədbirin hər günü üçün bir Səs Ötürücü Cihazı (dinamik, kolonka və s.) görə 65 AZN miqdarından tutularaq hesablanır.</p>	
TAMAŞA		
Ümumi süjet xətlili estrada tamaşası, o cümlədən teatrlaşdırılmış yeni il yolka və Novruz bayramı şənlikləri	5 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	<p>1. Dövlət və ya bələdiyyə sifarişi çərçivəsində tədbirlər təşkil edərkən (*)</p> <p>Ödənişlər Tədbirlərin keçirilməsi üçün ayrılmış</p>

Kütləvi tamaşa yerlərində ifa olunan ümumi süjet xətlili estrada tamaşası	3 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	<p>məbləğin 3%-i həcmində smetaya uyğun hesablanır. "Qarışıq" maliyyələşdirmə zamanı Tədbirlərin keçirilməsi halı baş verdikdə, Ödənişlərin həcmi həm büdcə vəsaitlərinin məbləği, həm də əlavə maliyyələşdirmə məbləğləri nəzərə alınmaqla müəyyən edilir.</p> <p>2. Dövlət və ya bələdiyyə sifarişi çərçivəsindən kənar tədbirlər təşkil edərkən, Ödəniş aşağıdakı qaydada hesablanır:</p> <p>2.1. Tədbir təşkilatçısı ilə müqavilə əsasında ifaçıya (sənətçiyə) ödənişin ödənilməsi üçün nəzərdə tutulmuş məbləğin 7% -i həcmində;</p> <p>2.2. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə, Obyekt Sahibi ilə Tədbir təşkilatçısı arasındakı müqaviləyə əsasən Obyektin icarəsi məbləğindən 10%-i həcmində tutularaq hesablanır;</p> <p>2.3. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə və icarə müqaviləsi olmadıqda, Ödəniş Tədbirin keçirildiyi hər gün üçün aşağıdakı kimi olacaqdır:</p> <ul style="list-style-type: none"> • səsləndirilən ərazi 500 m² - 1000 m² olduqda - 1 m² üçün 2.5 AZN • səsləndirilən ərazi 1000 m² - 2000 m² olduqda - 1 m² üçün 2 AZN • səsləndirilən ərazi 2000 m² - 3000 m² olduqda - 1 m² üçün 1.5 AZN • səsləndirilən ərazi 3000 m² və daha çox olduqda - 1 m² üçün 1 AZN
SİRK		
Sirk proqramı	1 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	<p>1. Dövlət və ya bələdiyyə sifarişi çərçivəsində Tədbirlər təşkil edərkən (*)</p> <p>Ödənişlər Tədbirlərin keçirilməsi üçün ayrılmış məbləğin 3%-i həcmində smetaya uyğun hesablanır. "Qarışıq" maliyyələşdirmə zamanı Tədbirlərin keçirilməsi halı baş verdikdə, Ödənişlərin həcmi həm büdcə vəsaitlərinin məbləği, həm də əlavə maliyyələşdirmə məbləğləri nəzərə alınmaqla müəyyən edilir.</p>
Sirk proqramında bir müstəqil şöbədən az olmamaqla pantomim, feyriya, baletin ifası	1 % (biletlərin satışından əldə edilən ümumi pul yığımdan) bu Əlavənin "Sirk" adlı Tədbirin 1-ci bəndində nəzərdə tutulan miqdardan asılı olmayaraq	<p>2. Dövlət və ya bələdiyyə sifarişi çərçivəsindən kənar Tədbirlər təşkil edərkən, Ödəniş aşağıdakı qaydada hesablanır:</p> <p>2.1. Tədbir təşkilatçısı ilə müqavilə əsasında ifaçıya (sənətçiyə) ödənişin ödənilməsi üçün nəzərdə tutulmuş məbləğin 7% -i həcmində;</p> <p>2.2. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə, Obyekt Sahibi ilə Tədbir təşkilatçısı arasındakı müqaviləyə əsasən Obyektin icarəsi məbləğindən 10%-i həcmində tutularaq hesablanır;</p> <p>2.3. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə və icarə müqaviləsi olmadıqda, Ödəniş Tədbirin keçirildiyi hər gün üçün aşağıdakı kimi olacaqdır:</p>
Sirk proqramında bir müstəqil şöbədən az olmayan süjetli attraksionun kütləvi ifası	1 % (biletlərin satışından əldə edilən ümumi pul yığımdan) bu Əlavənin "Sirk" adlı Tədbirin 1-ci bəndində nəzərdə tutulan miqdardan asılı olmayaraq	<p>2.1. Tədbir təşkilatçısı ilə müqavilə əsasında ifaçıya (sənətçiyə) ödənişin ödənilməsi üçün nəzərdə tutulmuş məbləğin 7% -i həcmində;</p> <p>2.2. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə, Obyekt Sahibi ilə Tədbir təşkilatçısı arasındakı müqaviləyə əsasən Obyektin icarəsi məbləğindən 10%-i həcmində tutularaq hesablanır;</p> <p>2.3. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə və icarə müqaviləsi olmadıqda, Ödəniş Tədbirin keçirildiyi hər gün üçün aşağıdakı kimi olacaqdır:</p>
Sirk proqramında xüsusi olaraq pantomim, feyriya, balet və süjetli attraksionu müşayiət etmək üçün yazılmış bir müstəqil şöbədən az olmayan orijinal musiqinin ifasına görə	0,5 % (biletlərin satışından əldə edilən ümumi pul yığımdan) bu Əlavənin "Sirk" adlı Tədbirin 1, 2, 3-cü bəndlərində nəzərdə tutulan miqdarlardan asılı olmayaraq	<p>2.1. Tədbir təşkilatçısı ilə müqavilə əsasında ifaçıya (sənətçiyə) ödənişin ödənilməsi üçün nəzərdə tutulmuş məbləğin 7% -i həcmində;</p> <p>2.2. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə, Obyekt Sahibi ilə Tədbir təşkilatçısı arasındakı müqaviləyə əsasən Obyektin icarəsi məbləğindən 10%-i həcmində tutularaq hesablanır;</p> <p>2.3. Ödəniş ifaçıya (sənətçiyə) ödənilmədikdə və icarə müqaviləsi olmadıqda, Ödəniş Tədbirin keçirildiyi hər gün üçün aşağıdakı kimi olacaqdır:</p> <ul style="list-style-type: none"> • səsləndirilən ərazi 500 m² - 1000 m² olduqda - 1 m² üçün 2.5 AZN • səsləndirilən ərazi 1000 m² - 2000 m² olduqda - 1 m² üçün 2 AZN • səsləndirilən ərazi 2000 m² - 3000 m² olduqda - 1 m² üçün 1.5 AZN

Kütləvi tamaşa yerlərində ifa olunan sirk tamaşalarına görə	2 % bütün proqrama görə (biletlərin satışından əldə edilən ümumi pul yığımdan)	<ul style="list-style-type: none">səsləndirilən ərazi 3000 m² və daha çox olduqda - 1 m² üçün 1 AZN
(*) Dövlət və ya bələdiyyə sifarişi çərçivəsində Tədbir dedikdə, müvafiq tender əsasında dövlət və ya bələdiyyə orqanlarının təşəbbüsü ilə təşkil edilən və keçirilən və müvafiq büdcədən maliyyələşdirilən Tədbirlər başa düşülür.		
(**) Stadionlar, idman sarayları, ippodromlar, 3000-dən artıq oturma yeri olan açıq və bağlı meydançalar kütləvi tamaşa yeri sayılır. Tamaşaçıları üçün müəyyən sayda oturma yeri olmayan meydançalar (parklar və s.) o vaxt kütləvi tamaşa yerinə bərabər tutulur ki, həmin tamaşa, yaxud proqram üçün 3000-dən artıq giriş bileti satılsın.		